

[Iham liyev: ran irktlrini layihlr dvt edirik](#)

Dvlt xtti il Azrbaycanda bir ox infrastruktur layihlr hyata keirilir. Biz ran irktlrini bu layihlr d itiraka .dvt edirik



arannews:shafaqna- bu sözlr Azərbaycan Prezidenti İham liyev Bakda keçiriln Azərbaycan-ran biznes forumunda deyib.

Prezident İham liyevin çx

-Hörmtli cnab Prezident, ziz qardam.

Hörmtli qonaqlar, xanmlar v cnablar.

Bu gün ran slam Respublikasn Prezidenti cnab Pezekiann Azrbaycana rsmi sfridir. Dey bilrm ki, sfr çox uurlu keçir. Sfr zaman ld edilmi razlamalar, imzalanm sndlr bir daha Azərbaycan-ran dostluunu, qardaln tsdiqlir. Bir söz, bu rsmi sfrin çox göz siyasi nticlri vardr. mzalanm sndlr arasnda xüsusil prezidentlr trfindn imzalanm Birg Byannamni qeyd etmk istrdim. Çox ciddi snddir v glck mkdalq üçün biz yol göstrn snddir. lbtt, biz istrdik ki, ticart, iqtisadi mkdalmz da eyni nticlri hasil etsin. fsuslar olsun ki, bu gün qdr bu, bel olmayb. Ancaq minm ki, bu sfrdn sonra v biznes-forumun nticlrndn irli glrk biz növbt i illrd ticart, iqtisadi, srmay qoyuluu v digr bu kimi sahlrd ciddi irlilyi görcyik. Mn adam ki, hörmtli cnab Prezidentl brabr Azrbaycana böyük biznes heyti glib. randan gln 120-dn çox i adam minm ki, Azrbaycanda öz hmkarlar il artq tmaslar qurublar v biznes-forum nticsind real layihlr meydana glck. minm ki, növbt df biz biznes-forum keçirnd bu toplant salonu tam dolu olacaq. Halbuki indi d nümayndlrin say az deyil, biznes-forumda 400-dn çox itirakç vardr. Bu onu göstrir ki, qarql maraq kifayt qdr böyükdür. Tbii ki, siyasi laqlr güclü olanda biznes dairlr d öz faliyytlrini buna uyun kild qururlar v hesab edirm ki, növbt i illrd ticart dövriyysinin artrlmas üçün konkret addmlar atmaldr. Bu gün biz statistik rqlr baxdqa görürük ki, iki ölk arasndak ticart dövriyysi heç bir milyard dollara çatmr v lbtt ki, bu, bizi qane ed bilmz. Ona gör ticart dövriyysinin artrlmas, qarql srmay qoyuluu, mütrk müssislrin yaradlmas v digr buna oxar tbbüslr lbtt ki, tqdirlayiq olacaq. Hesab edirm ki, burada aparq rol Azərbaycan-ran hökumtlaras komissiyaya mxsusdur. Mn komissiyann faliyytini yüksk qiymtndirirm. Komissiyann hmsdr lri, üzvlri müntzm olaraq görüürlr v hr bir görüün böyük hmiyyti var.

Azərbaycan v ran, eyni zamanda, önmlı beynlxalq layihlr d itirak edir, o cümldn imal-Cnub nqliyyat dhlizi üzr biz sx mkdalq edirik. Biz istyirik ki, bu, sadc, nqliyyat dhlizi olmasn, hm Azərbaycan, hm d ran razisind yol boyunca yeni bizneslrin açlmas, yeni snaye müssislrinin yaradlmas üçün imkan yaratsn. Bunun üçün kifayt qdr imkanlar var. Çünki hr iki

ölknin çox böl;yük iqtisadi potensial var, hr iki ölkd
 sahibkarlar sinfi kifayt qdr faldr.

Sadəcə olaraq, biz görürük ki adamlarımız bir araya gəlir, necə ki, bu gün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Əlkərimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik – bütün bunlar iki ələklənin içində adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra ləzzət ki, bəzi sərmayə qoyuluşundan səhəb gəlir. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və rəqib adamların belə məlumatlı toplantılar, xüsusi prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi əlverişli bir addımdır və ləzzət ki, biz adamlarımızdan konkret nəticələr gözləyirik.

Azərbaycanda dövlət xətə il bir kredit;ox infrastruktur layihləri hyatə keçdirilir. Biz rən irklərini bu layihlərdə itirək etməyəcəyik. Burada həm dəmir yollar, avtomobil yollar, kommunikasiya xətləri, elektrik xətləri və b; t; n bu layihlər bizdə bu günün səssiz gələcəkdir. Eyni zamanda, erməni ildən azad edilmiş rəzilərdə hazırda gənç quruculuq iləri gedir. Biz kəndləri, hərli demək olar ki, səfərdən qururuq. Kredit; nki ildə dövlət; vərd Ermənistan bizim b; t; n hər v kəndlirimizi yerlə-yeksən etməlidir. Ona görə orada b; y; k i imkanlar yaradılır və istədim ki, rəndən, bizim dost, qardaş olkən olan biznesmenlər bu istiqamətdə ildəsinlər.

Biz bu gün məzahir etdiyimiz məsəl arasında elektroenergetika məsələsinə bəlləyək diqqət ayrdıq. Burada tək elektrik stansiyaların tikintisi yox, eyni zamanda, tətərrüclər; xələtin tikintisi məsələsinə nəzər tutulur. Burada da bu sahə tələbləri olan irəliləyici və təhlükəsizlik yaxşı fərsətlər, yaxşı imkanlar yaradır. Biz gələcəkdə iki əsas arasında həm ikitərəfli, həm də əlaqələndirici və qonşu ölkələrlə birlikdə formatda enerji məbadiləsi layihələrinə baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, qəndəlikdə duran məsələdir.

Azərbaycanda yal enerjinin istehsal prosesi artq balamdr v bunun bölmük glcyi var. Biz be ildn sonra 6500 meqavat gücünd Gün, külk v su enerji potensialmz ortaya qoyacaq v bunun bölmük hisssi ixracünümü enerji nüvüridir. Bu istiqamtd lbtt ki, indidn hazrlq ilri aparlmadr. Eyni zamanda, Araz dhlizi layihsi bölmük diqqt clb edir, hm bölmügmizd, hm dünyada, bu layih il bal müxtlif frziyylr, müxtlif ayilr gzir. slind, buna heç bir sas yoxdur. çnki bu, sadc olaraq, yeni bir nqliyyat, balant layihsidir v Azbəycann sas hisssini Naxçvan Muxtar Respublikas il ran razisindn birldirn bir layihdir. Burada, eyni zamanda, bölmük tranzit imkanlar yaranacaq. Bu, sadc olaraq, bu bölmügnin layihsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nqliyyat dhlizinin bir qolu olmaldr. Bir trfi Aralq dnizin, bir trfi Fars kürfzin uzanan yeni nqliyyat balant dhlizi olmaldr v bir çox ülklr bundan fayda gütürck. Tbi olaraq, bu layihnin rsy glmsind sas rol yen d bizim ülkrimizin üzrin dü ür v bu istiqamtd Azərbaycan trfindn aparlan ilr demk olar ki, tamamlanb. Araz çay üzrind Azərbaycan trfin dün kürpünün inas demk olar ki, hazrdr, o cümldn srhd-keçid mntqsinin inas prosesi gedir. qr hr ey istdiyimiz kimi olsa, bu ilin sonuna qdr avtomobil

kərpəs; istismara veril bilr.

O ki qald, dmir yolu kərpəs; n, bu msl d m; zakir m;vzusudur. Biz dmir yolumuzu artq gln il ran srhdin, Zngilan-Abnd istiqamtin ə;atdra bilrik v tbii olaraq ran razisind dmir yolu inas da nırd tutularsa, o zaman bu da beynlxalq nqliyyat dhlizi olacaq. Yni, ə;ox geni perspektivlr ə;lr v b;t;n bunlar hyata kə;irmk ə;ə;n sas amillr var. Birincisi, Azərbaycan-ran arasndak dostluq, ikincisi, qarlql siyasi irad, ə;ə;n;ncəs; bu layihlrin bir ə;ox ə;lklr xidmt gə;strmsi v qarlql fayda vermsi mlsi. Bu, yni, sas msllrđn biri olan layihdir.

Tbii ki, kə;ik v orta sahibkarln inkiaf da hmi bizim diqqt mrkzind olub v hesab edirm ki, biznes dairlr, Azərbaycan, ran i adamlar rhbrlikdn, yni siyasi rhbrlikdn gln bu mesajlar d;zg;n qbul edcklr v ə;z faliyytlrind bunu rhbr tutaraq, konkret i gə;rmkl bizim ticari-iqtisadi laqlrimizi daha da g;cldircklr. Yen d ə;mid edirm ki, n;vbtı df biz burada g;rə;nd bu salon tam dolu olacaq.

Bir daha xo glmisiniz, h;rmtli cnab Prezident, ziz qardam.

H;rmtli iranl dostlarmza da xo glmisiniz deyirm. Sa olun.